



■ İlkin ELSEVƏR

Bu güne qədər Azərbaycan folkloru və mifologiyası haqqında çoxlu kitablar, elmi məqalələr yazılmış, geniş oxucu kütüsləsinə təqdim olunmuşdur. Yazılan hər bir kitabda və tədqiqatlarında müəyyən bir problemi həll etmek məsələnin əsas məqsədi olmuşdur. Mifologiya və folklor sahəsində adlarını qırur hissi ilə çəkə biləcək bir sıra alımlarımız vardır. Bu sahədə əvəzolunmaz xidmətləri olan alımlarımız sırasına mərhum M.H.Təhmasib, Mirləi Seyidov, Bəhlül Abdulla, hazırda elmimizin keşiyində dayanan Muxtar Kazimoğlu, Seyfəddin Rzasoy, Füzuli Bayat, Ramazan Qafarlı, Kamran Əliyev və İslam Sadıq kimi alımları nümunə göstərə bilərik. Adalarını çəkdiyimiz hər bir alimin folklor sahəsində müüm xidmətləri vardır.

ni təşkil edən "folk" insanın təbiətdən cəmiyyətə keçidi anında bugünə qədərki ən müxtəlif cəmiyyət və keyfiyyət kombinasiyalarında təzahür edən funksional sosialşarma modelləri, "lore" isə kollektiv insan fəaliyyəti nəticəsində yaranan ümuməşəri mədəni metasistemin diaxron və sinxron seviyyələr üzrə bütün artefaktlar sistemi kimi modelləşdirilmişdir". Burada əsas məqam ondan ibaretdir ki, S.Xavəri insanların təbiətdən cəmiyyətə keçidindən tutmuş bu güne qədər folklorun insan həyatındaki rolunu elmi baxımdan modelləşdirmişdir. Sərxan Xavərinin toxunduğu məsələlərdən biri də "Folklorun funksional mədəni sistem kimi" başlıqlı yazıda folklorun bir mədəniyyət hadisəsi olduğunu sisitemli şəkildə təhlil etməsidir. Diaxron və sinxron aspektlərdən folkloru yanasaq görərik ki, folklor hər zaman mədəniyyət hadisəsi, xüsusən də bir mədəni sistem olaraq özünü bürüze verir. Ümumiyyətlə, onu qeyd edə bilerik ki, folklor sahəsini tədqiq etməklə, həmçinin biz tarixi faktları da öyrənə bilərik. İnsanların mədəniyyətini, adət-ənənəsini öyrənməklə onun hansı mənəvi keyfiyyətlərə malik olmasına anlaşımaq olur. Buna görə də biz folkloru kulturoloji aspektdən də öyrənməliyik. Daha dəqiq

ki dövrde hər hansı bir informasiya bir məkəndən çıxıla məkanlara transformasiya oluna bilir. Məhz H.Quliyev də Internet folklorunun araşdırılmasında kommunikasiya məsələsinə xüsusi diqqət ayırrı. Tədqiqatçı yazır: "Internet də çoxsaylı fərdlərin, qrup və cəmiyyətlərin şəbəkəsindən təşkil olunmuş yeni folklor mühitini ve ya məkanını meydana çıxartmışdır ki, bu da kommunikasiyanın imkanlarına, texnoloji çərçivenin sifirasına müvafiq yeni nəsil folklor nümunələrinin ortaya çıxmamasına şərait yaratmışdır". Müəllif burada olduqca mürəkkəb məsələye toxunmuşdur. Folklor nümunələri bir zamanlar yalnız kənd mühitinə meydana çıxırı. Məsələn, sayaçı sözler, holavarlar, əmək nağmələri və s. bunlar kənd həyatı ilə bağlıdır. Kəndlərde yaranan folklorlara yanaşı, həmçinin şəhərlərdə folklor nümunələri meydana çıxmışdır. İnsan harada yaşamasından asılı olmayıraq, mütələq şəkildə orada, təxəyyülünən məhsulunu yaradır və yaradacaqdır. Məsələn, Internetdə, sosial şəbəkələrin birində müəyyən bir şəxs yumoristik bir şərh və yaxud status yazar. Bu status digər iştirakçılar və yaxud istifadəçilər tərəfindən xoş qarşılırırsa, o artıq müəyyən bir zamana qədər insanların nitqində öz əksini tapır.

H.Quliyev Internet folkloru ilə bağ-

"Koroğlu" dastanının Azərbaycan versiyasında bize məlumatdır ki, Ali kişiinin gözləri xan tərəfindən çıxarıılır. Ali kişiinin gözlerinin açılması üçün toqquşan ulduzlardan yaranmış köpüklü su lazım idi. Koroğlu (Rövşən) atasının göstərişi ile magik suyun arxası ilə gedir və deyilen yerə gəlib çıxır. Ulduzlar toqquşur və bulaq qaynarı. Koroğlu suyu atasına getirmek əvəzinə özü içir. Məhz burada Edip kompleksi üzə çıxır. Koroğlunun atası Ali kişiye su getirməsi nəticəsində Ali kişi birdəfəlik kor qalır. S.Qarayev bu barədə (övladlılıq barəsində) yazır: "Oğulun atanı işqli dünyadan mehrum etməsinin əsasında edipal konfliktin mahiyyətinə uyğun olaraq hem də onun falılık (görme - İ.E) gücündən mehrum etmə semantikası da durur. Oğulun ata tərəfindən cəzalandırılma aktı uyğun parametrlər əsasında həyata keçir. Yeni oğul ataya magik sudan getirmədiyiñə görə onun kor qalmasına sebəb olmuşdur ki, bu da onun öz oğluna bu qarğısı söyləməsinə sebəb olmuşdur: "Evin yixilsin, necə ki, məni öz üzünə həsrət qoydu, səni görüm övlad üzünə həsrət qalasan. O köpüklü su mənim gözlərimin dərmanıydı. Sən çox iğid, basılmaz adam olacaqsan, amma məni dünya işığına həsrət qoydun". Bu barədə Koroğlunun övladızsız qalması haqqında dastanının Azərbaycan versiyasında bir məlumat yoxdur. Səfa Qarayev Koroğlunun övladlılığıının psixoanalitik mahiyyətinə aydınlaşdırmağa çalışmışdır. Bunun üçün o "korluq" semantikasını təkcə "Koroğlu" dastanında yox, həmçinin "Kitabi-Dədə Qorqud" dastanında və nağıllarda aşkar etmişdir. Bildiyimiz kimi, "KDQ" dastanında Beyrək toy günü əsir götürülür və 16 il dustaqlar. Oğlunun dustaqlı olması atası Baybörə bəyin gözlerinin kor olmasına sebəb olur. Burada incə bir məqam var. "Koroğlu" dastanında Ali kişiinin gözlerinin ebədi kor qalmışında Rövşən, Baybörə bayında gözlerinin kor olmasında oğlu Beyrəkin rolü var. Lakin burada fərqli məqam ondan ibarətdir ki, Dədə Qorqud dastanında Beyrək atanın gözlerini bərpa edir. Tədqiqatçı Səfa Qarayev bu barədə yazır: "Eposda təqdim olunan informasiyanın realist tərefinə görə Baybörənin gözü oğlu əsir getdiyindən sonra ağlamaqdan tutulmuşdur. Onda belə bir sual doğur: nəyə görə ağlamaqdan tutulan atanın gözleri oğlunun qanını gözə sürtülməsindən sonra açılır? Problemin birinci tərəfi (ağlamaqdan gözlerin kor olması) realist üslubda təqdim edildiyi halda, ikinci tərəfi (qan sürtdikdən sonra gözlerin açılması) bir qədər sakral münasibətlər kontekstində aktuallaşır". Biz yuxarıda qeyd etdiyimiz kimi, S.Qarayev yaradıcılığını psixoanalitik istiqamətdən tədqiqatçı tərəfindən apardı. Məhz burada tədqiqatçı məsələye psixoanalitik tərəfindən yanaşı. Bildiyimiz kimi, Baybörənin gözlerinin tutulmasının sebəbkərli oğlu Beyrəkdir. Lakin mətn təqdimatında Baybörənin dünya işığına həsrət qalması oğulla yaşıdagı konflikt kontekstində deyil, övladının əsir düşməsi və atanın da gözünün bu dərədə görə ağlamaqdan kor olması ilə izah olunur". Bu kimi, yeniliklər S.Qarayevin yaradıcılığında olduqca çıxılıq təşkil edir. Nəticə olaraq onu qeyd edə bilerik ki, S.Qarayevin "Koroğlu" dastanını də bir çərçivədə deyil, dünya folklorşunaslığı geniş yayılmış metodlardan biri olan psixoanalitik metod əsasında tədqiqata cəlb etməsi ciddi məraq doğurur.

Biz neticə olaraq onu qeyd edə bilerik ki, Sərxan Xavərinin, ister Səfa Qarayevin, isterse də Hikmet Quliyevin aparmış olduğu tədqiqat işi müasir Azərbaycan folklorşunaslığı elmi üçün son dərəcə vacib və deyərli bir işdir. Hər bir müəllifə yaradıcılıqda uğurlar və can sağlığı arzu edirik.

Müasir Azərbaycan folklorşunaslığında yeni nəzəri-metodoloji yanışma təcrübəsi

(*"Folklorun funksional strukturu: multidisiplinar kontekst" kitabı haqqında*)

Bu gün müasir Azərbaycan folklorşunaslığında yeni bir yolu, yeni bir metodun milli folklorşunaslıq düşüncəmizə gətirilməsində xüsusi xidmətləri olan üç folklorşunasımızın adını xüsusi olaraq qeyd etmek istərdim: filologiya üzrə fəlsəfe doktorları Sərxan Xavəri, Səfa Qarayev və Hikmet Quliyev. Biz cəsarətlə deyə bilerik ki, bu alımlar elmimizin bu günü və geləcəyi üçün bərə bir sıra ilkərə imza atan şəxslərdirlər. Adalarını qeyd etdiyimiz bu üç müəllifin birge yazdıqları "Folklorun funksional strukturu: multidisiplinar kontekst" adlı kitab müasir Azərbaycan folklorşunaslığında ən aktual məsələləri əhatə edən bir tədqiqatıdır. Kitabda hər üç müəllif Azərbaycan folklorunu dünya elmi, xüsusən də antropoloji görüşləri kontekstində təhlilə cəlb etmiş və bu təhlil nəticəsində olduqca dəyərli elmi nəticələr meydana çıxmışdır.

Kitabın Sərxan Xavəri tərəfindən qələmə alınmış "Folklorun funksional strukturunun multidisiplinar analizi" adlı birinci hissəsində müəllif folkloru yalnız sözlü bədii mətnlər olaraq deyil, sosial-mədəni sistem olaraq nəzərdən keçirilmişdir. Sərxan Xavəri folklorun funksional strukturunu haqqında yazır: "Tədqiqatda folklorun mədəni sistem kimi daxili müəyyənlilik keyfiyyətinin aşkarlanması üçün o, "folk"da ifadə olunan sosial və "lore" də ifadə olunan kultural strukturların vəhdətindən yaranan bütöv metamədəni funksional sistem olaraq nəzərdən keçirilmişdir". Burada diqqət çəken məqamlardan biri "folk" və "lore" anlayışlarının tədqiqatın foks nöqtəsinə gətirilmesidir. Məlumdur ki, bu güne qədər folklorşunaslıq elmində "folklor" sözünün anlamı ilə bağlı bir çox alımlarımız fərqli fikirlər bildirmişdilər. Professor Seyfəddin Rzasoy "Mifologiya və folklor: nəzəri-metodoloji kontekst" adlı kitabında "folklor nədir?" səaliində ifade olunan elmi-nəzəri problemi Azərbaycan və dünya elmi kontekstində təhlil etmişdir. Həmçinin S.Xavəri de "folklor" sözü haqqında həm müəllif olduğu kitabda özünməxsus şəkildə yanışma təqdim etmişdir. O, yazır: "Folklorun yaradıcısı subyekti-

desək, hər iki sahəni paralel şəkildə araşdırısaq köklü bir tədqiqat işi ortaçıq qoymaq olur. S.Xavəri kulturologiya ilə folklor əlaqələri barəsində yazır: "Kulturologiyani ictimai-humanitar elm sahələri içərisində antropoligiyanın sonra ən universal qanunauyğunqlarla işləyən fənn sahəsi hesab etmək olar. Mədəniyyəti struktur bütöv kimi tədqiq edən, onun inkişaf qanunauyğunluqlarını izahını verməyə çalışın kulturologiya, obrazlı ifadə etsək, bütövlükde cəmiyyəti mədəniyyət hadisəsi kimi görür". Və yaxud digər bir sitati əlavə edərək fikrimizi bir azda aydınlaşdırıraq. O, yazır: "Ona görə də bir sosial-mədəni təsisat olaraq folklorun ümumi qanunauyğunluqlarının, xüsusən onun sosial, informativ, kommunikativ aspektlərinin öyrənilməsində kulturoloji araşdırımları heç bir başqa elmi yanaşma əvəz edə bilmir". Gətirdiyimiz sitatlardan bize bir daha məlum olur ki, S.Xavəri tədqiqatında folklorun funksional sosial-mədəni sistem kimi strukturunu, multidisiplinar aspektən əhatəli və fundamental şəkildə işləmişdir.

"Folklorun Funksional Struktur: multidisiplinar kontekst" kitabının müəlliflərindən biri də filologiya üzrə fəlsəfe doktoru, gənc alim Hikmet Quliyevdir. Kitabın bu hissəsində müəllif "Internet folkloru"nun müxtəlif aspektlərini tədqiqata cəlb etmişdir. Azərbaycan folklorşunaslığında ilk dəfə olaraq H.Quliyev doktorluq disserasiyası səviyyəsində Internet folklorunu araşdırır. Internet folkloru anlayışı ilk baxışda qəribə səslənsə də, amma bu çox mürəkkəb bir proses özündə ifadə edir. Bildiyimiz kimi, Internetin meydana çıxmasi kommunikasiya ilə bağlı bütün fəaliyyət sahələrində ciddi dəyişikliklər yaradı. Bizer məlumdur ki, hər hansı bir yenilik ilkin təməlini sadə başlanğıcdan götür. Internet bugünkü vəziyyətinə çatmaq üçün uzun bir yol qət etmişdir. Zaman dəyişdikcə həm forma, həm də məzmun dəyişir. Internetin inkişafı her bir sahəde olduğu kimi, həmçinin folklor sahəsində də özünü göstərdi. Əvvəller insanların hər hansı bilgini müəyyən məhdud qruplar arasında bölüşə bilirdilər. Halbuki, hazır-

ı tədqiqatlarını eyni zamanda konkret faktlar üzərində aparır. "Azərbaycanlı virtual məkanda folklor prosesləri və "Albert Eynsteyn" obrazı" adlı bölmədə belə nümunələrə xüsusi diqqət yetirilmişdir. Məsələn, "İndidən dava etmeye başlayın ki, 14 fevrala çatdırırasınız", "Martin yeddisi rayona gedirəm. Rehmət gedənəm var" və s. Bu nümunələr daha çox cəmiyyətdə gənclər tərəfindən yaradılıb və digər şəxslərə ötürülür. Biz onu da qeyd etməliyik ki, bu nümunələrin hər birinin psixoloji təfəkkürle bağlı izahları da vardır. Bu kimi məsələlər H.Quliyevin tədqiqatında geniş şəkildə öz əksini tapmışdır. H.Quliyev müasir Azərbaycan folklorunu dünya xalqlarının folkloru ilə paralel şəkildə, oxşar və ferqli kontekstdə araşdırır.

"Folklorun Funksional Struktur: Multidisiplinar Kontekst" kitabında müəlliflərden biri də filologiya üzrə fəlsəfe doktoru, gənc alim Səfa Qarayevdir. Kitabda S.Qarayev "Koroğlu" dastanının müxtəlif versiya və variantlarını psixoanalitik metod əsasında tədqiqata cəlb etmişdir. S.Qarayev Edip kompleksi baxımdan "Koroğlu"nun təkcə Azərbaycan yox Uyğur, Qazax və s. variantlarını da tədqiqata cəlb edir. Müəllif "Koroğlu" dastanında iki məsələ irəli sürür və onun əsasında dastanı təhlil etməyə çalışır. Birləşdən birincisi "ana xətti", ikincisi isə "ata xətti"dir. Ata xətti "Koroğlu" dastanının Azərbaycan versiyasında mövcuddur. Dastandan bizer məlumdur ki, qəhrəmana Koroğlu adının verilmesi ona atası Ali kişiinin gözlerinin çıxarılması ilə bağlıdır. Ancaq "Koroğlu" dastanının Uyğur variantında Koroğlu yox, Goroglu adı keçir. Səfa Qarayev yazır: "Bütün birləşdən birincisi "ana xətti"dir. Ata xətti "Koroğlu" dastanının Azərbaycan versiyasında mövcuddur. Dastandan bizer məlumdur ki, qəhrəmana Koroğlu adında qaldırılmışın səbəbkarı oğlu Beyrəkdir. Lakin mətn təqdimatında Baybörənin korluğunu dərədə görə ağlamaqdan tutulan atanın gözlerinin qanını gözə sürtülməsindən sonra açılır? Problemin birinci tərəfi (ağlamaqdan gözlerin kor olması) realist üslubda təqdim edildiyi halda, ikinci tərəfi (qan sürtdikdən sonra gözlerin açılması) bir qədər sakral münasibətlər kontekstində aktuallaşır". Biz yuxarıda qeyd etdiyimiz kimi, S.Qarayev yaradıcılığını psixoanalitik istiqamətdən tədqiqatçı tərəfindən apardı. Məhz burada tədqiqatçı məsələye psixoanalitik tərəfindən yanaşı. Bildiyimiz kimi, Baybörənin gözlerinin tutulmasının səbəbkərli oğlu Beyrəkdir. Lakin mətn təqdimatında Baybörənin dünya işığına həsrət qalması oğulla yaşıdagı konflikt kontekstində deyil, övladının əsir düşməsi və atanın da gözünün bu dərədə görə ağlamaqdan kor olması ilə izah olunur". Bu kimi, yeniliklər S.Qarayevin yaradıcılığında olduqca çıxılıq təşkil edir. Nəticə olaraq onu qeyd edə bilerik ki, S.Qarayevin "Koroğlu" dastanını də bir çərçivədə deyil, dünya folklorşunaslığı geniş yayılmış metodlardan biri olan psixoanalitik metod əsasında tədqiqata cəlb etməsi ciddi məraq doğurur.